

## MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
<b>1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi</b>	29,403.30
a) kreditlər üzrə faizlər, cəmi	22,161.52
a1) neft sənayesi müəssisələri	-
a2) energetika və təbii ehtiyatlar	715.92
a3) a1) və a2) sətirləri istisna olmaqla, sənayenin digər sahələri	3,350.52
a4) ticarət və xidmət sahəsi	11,806.56
a5) kənd təsərrüfatı	215.83
a6) ipoteka kreditləri istisna olmaqla, şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər	871.04
a7) daşınmaz əmlakın alınması və tikilməsi üçün fiziki və hüquqi şəxslərə verilmiş ipoteka kreditləri	550.95
a8) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	614.90
a9) mərkəzi və bələdiyyə idarəetmə orqanlarına verilmiş kreditlər	-
a10) sair kreditlər	4,035.80
b) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla)	87.25
c) digər banklarda depozitlər	734.17
d) qiymətli kağızlara investisiyalar	4,471.81
e) ticarət üçün qiymətli kağızlar	1,948.55
f) maliyyə lizinqi	-
<b>2. Faizlər və onlara bağlı xərclər, cəmi</b>	6,853.55
a) depozitlər üzrə faizlər, cəmi	4,012.97
a1) Hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)	378.69
a2) fiziki şəxslərin tələbli depozitlər	21.53
a3) hüquqi və fiziki şəxslərin müddətli depozitləri	3,612.75
b) AMB-nin kreditləri	-
c) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	-
d) bankların depozitləri	1,788.02
e) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	796.28
f) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə müəssisələrinin kreditləri	208.64
g) mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri	-
h) bank tərəfindən alınmış ipoteka kreditləri	-
i) bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	-
j) faizlərlə bağlı digər xərclər	47.64
<b>3. Xalis faiz mənfəəti (zərəri) (sətir 1 çıx sətir 2)</b>	22,549.75
<b>4. Qeyri-faiz gəlirləri, cəmi</b>	5,507.88
a) hesabların aparılması üzrə xidmətlərdən komissiyon gəliri	1,528.38
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir	2,645.87
c) digər xidmət növlərindən komissiyon gəliri	862.81
d) işgüzar şirkətlərdə iştirakdan və çətin realizə edilən qiymətli kağızlara investisiyalardan gəlir, cəmi	-
d1) icmallaşmamış törəmə şirkətlərdə (50%+1 səs hüququ verən səhm) iştirakdan gəlir	-
d2) digər icmallaşmamış şirkətlərdə və birgə müəssisələrdə (50%-dən az) iştirakdan gəlir	-
e) digər qeyri-faiz gəlir növləri	470.82
<b>5. Qeyri-faiz xərcləri, cəmi</b>	14,384.38
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	4,569.65
a1) əmək haqqı	3,447.40
a2) mükafatlar	80.75
a3) kompensasiya və müavinətlərin digər növləri	-

a4) məşğulluq fonduna ayırmalar daxil olmaqla sosial təminat xərcləri	1,041.50
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	4,492.39
b1) icarə haqları	1,710.47
b2) amortizasiya	1,392.67
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	509.94
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	879.31
c) əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri	5,322.34
6. Xalis əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)	13,673.25
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)	7,229.68
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər) (sətir 6 çıx sətir 7)	6,443.57
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi	1,923.00
a) daşınmaz əmlakın satışından mənfəət (zərər)	-
b) sair mənfəət (zərərlər)	1,923.00
10. Vergilər ödənilənədək xalis mənfəət (zərər) (sətir 8 üstəgəl (çıx) sətir 9)	8,366.57
11. Mənfəətdən ödənilən vergilər	1,710.50
12. Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11)	6,656.07
13. Hesablanmış dividendlər, cəmi	-